



.2017-ci ildir v İham liyevin xalqa verdiyi btn vdrlr boa xb

1944-c ild Grinjin Hitler verdiyi vd boa xmd v Almaniya smasna artq Lftvaffe deyil, mttfiq İklrin tyyarlri aalq edirdi. Dnmyi bacaran "NSDAP" zvlri baa drdlr ki, bu, sonun balancdr v mharibni uduzublar. Bu hngamdn sonra xalqn v Iknin khn yolla getmsi ancaq v ancaq axmaqlqdr. Ona gr d onlar, Hitlerin arxasndan mttfiqlrl danqlar aparmaq istyirdilr. Lakin rejim fanatlar he ny baxmayaraq, ya lndk savar, ya da depressiyadan, hikkd "Heil Hitler!" deyib intihar edirdilr. Bzi vzif sahiblri is var-dvltlrlini oxdan yb neytral İklr qamaq n mqam gzlyirdilr. Eyforiya tsirini itirmidi. Byk alman xalqn hipnoz etmi lk rhbrliyi, sonda onu ar bir faci il z-z qoymudu. Bu, insanlq hissindn uzaq, eeoist adamlardan ibart hmin lk rhbrliyi idi ki, xalqn bana alm oyuna son qoymaq n ninki he bir ey etmirdi, ksin, xalq son nfsdk dymy v lmy gndrirdi. Mharibni btn vasitldn istifad edrk davam etdirmiyi dnn Hitler, bir yandan da nc Reyxin Silahlandrma v hrbi snaye naziri Albert peerin yalanlar il ruhlanrd. peer vzifsind qalmaq, lindki hakimiyyti itirmmk n deyirdi ki, Sovet v mtffiq İklrin qounlarna mqavimt gstrmk n hrbi snaye potensial tkmnyib. Dmn qar dirnmk olar. Bu vaxt is xalqn ixtiyar atalar v li gcl silah tutan "Hitler-Jugend"i balalar klrd bo-bouna qrlrd. Antihitler Koalisiya Qvvrlinin Berlintraf hr v qsblr atmas da, Berlind artq hr bina, hr mnzil urunda amansz k dylrinin balamas da, lky aalq ednrl z kreslolardan l kmk n, bu chalti, bu dhti bitirmk n kifayt etmirdi. Onlar sanki n son vtnda bel qurban vermyi nlrin mqsd qoymudular. Bunun nticsi olaraq itkilr hr gn oxalr, qan su yerin axrd. Halbuki bada Hitler olmaqla, Albert peer v nc Reyx rhbrlik edn digr xslr, etdiklrlini baa db, ideyalarann v sistemlrlinin iflasa uradn etiraf etsydir, vaxtnda insanl mhv etmk istyn lm manlarnn ylcin .bassaydlar, mharibnin sonuna yaxn bu qdr insan hyat mhv olmazd

Bu gn Almaniya tamam baqa siyast v iqtisadiyyata sahib olan byk bir dvlttdir. Onlar buna .z tarixlrdn xardqlar drslri dyrlndirrk nail olublar

Amma bu gn Azrbaycandak vziyyeti Almaniyann o dnmdki vziyytin oxatmaq n ortaya ata .bilcyimiz bir ne sbb var

Iknin msuliyytsiz rhbrliyi, bada prezident olmaqla, nazirlrin, deputatlarn Iknin uurlar bard.1 hddindn artq iirdilmi tbliat, xalqa danlan yalanlar v xalqdan gizldiln hqiqtlri, cbhdki ;qurbanlar

dari partiyann fanatlar, kresloya gr a yalan danb, Iknin problemlrini rt-basdr ednrl, vzifd .2 ;daha da ox qalmaq n baqalarn qurban vermkdn kinmynlr

Yanl addmlar sbbindn yaranm siyasi v iqtisadi bhran bard xbrdarqlar iqnor edn, .3 uursuzluqlar etiraf etmyн sni vtnprvr mmurlar, iqtisadlarn, tarixilrin, bir ox sah zr ;ekspertlrin analizlrlini vec almadan lkn addm-addm uuruma aparan YAP-lar

Dyl, ldrln, repressiyalara mruz qalan jurnalistlr, tzyiq v tqib altnda qalan media .4 ;orqanlar

MTN, DN, Vergilr Nazirliyi, Dvlt Gmrk Komitsi v s. kimi dvlt qurumlarnn hkumtin yaratd .5

;yalan v rvt mexanizmlrinin funksiyalarin hyata keirmsind nmli rol oynamas

Bu yaxnlarda dvltin onu tnqid edn, xalqa dqiq xbrlr vern, lkdki vziyytin rnqlirini atdran 5 sayta he bir qanuni sbut v sbb olmadan Azrbaycandan giri iznin blok qoymas lkdki vziyytin n qdr ar olduunu tsvir edir. n glmlisi odur ki, Ermnistanda Azadlq radiosu fm dalada normal faliyyt gstrir. Bizd is hkumt fm-i balad, radionun ofisini balad, sayta internetdn giri iznini d bloklad. Jurnalistlr, mstqil mediaya v mumiyyl, azad ifady oxdan mharib elan etmi Azrbaycan hkumtin fikirlib bir ad tapmaa ehtiyac yoxdur. Bunun ad lkdki hr ey "st bzk, alt tzk" prinsipi il yanaan makiyaj baha qlamur monarxiyadr. Jurnalsitlrin tqib olunmas, dylmsi v ldrlmsi, siyasi dusdaqlarn saynn artmas il hr gn daha da ox tannan Azrbaycanda, prezidentin xarici jurnalistlr lkd demokratiyann olmas bardand nallar, Leyla liyevann xarici kanallara poz verrk, "li v Nino" filmini xalqa nvbti uur kimi soxudurmas, APA nmayndsin Azrbaycann leyhin faliyyt gstrmsi n veriln rvtin skandal, ordumuzda ba vern gizli mqamlarla bal qbul ediln tlsik v xalqdan gizli qrarlar, lkdki xaosun mnngnsind hr mnada zilmi xalq, Azrbaycandan qamaq n gec-gndz yollar axtaranlar v artq Avropa lklinin qaplarnda istr siyasi, istrs d maddi yardm n boynunu bknlr, bunlarla yana, by v xan dasyla xalqa hmiki kimi zlm edn mmurlar, hl btn bunlar azm kimi, bu basabasda lkmizd keiriln beynlxalq yarlara tkln milyonlar - bunlarn hams bu gn Azrbaycann nec fvqlad pis vziyytd olmasndan xbr verir. Xbr verir, amma lk rhbrliyi bu .xbrdn drs xarm? xarm

Hakimiyytd oturanlarn Avropada thsil alan vladlar, bahal ev-eiklri, villalar, saraylar, ticart obyektlri, bizneslri. Onlar z keflrinddilr. Bs xalq? Xalq is ona zlm edn hkumt trfindn srvtli talandqdan sonra byk bir faci il z-z dayanb. Bu monarxik rejim rhbrlik, fanatlq, kllik ednlr is yollarnn yanl olduunu etiraf etmirlr. Etiraf etmirlr ki, uduzuqlar. Etiraf etmirlr ki, lknin bel yolla idar edilmsi facividir, axmaqlqdr v baa dmk istmirlr ki, gr onlar siyastlrinin hr mnada iflasa uradn vaxtna etiraf edib, z yollarndan kilmslr, dvlti v millti blaya aparan manlarnn ylcin vaxtna, basmasalar, Azrbaycann bir dvlt kimi mvcud olmas byk bir sual altnda olacaq. Sabah lk n pis flaktl znd, qaranlq bir quyunun lap dibin dnd, bu gn hakimiyytd oturanlar tbii ki, z ideyalarna gr intihar-filan etmycklr. Onlar l-kllrini d gtrb xaricdki mlklrin .qaacaqlar

Bizim prezidentin trafnda Albert peer kimi bilikli v istedadl adam yoxdur. Ancaq vzifd qalmaq urunda ona lk n facivi olan bu yolu doru yol olduunu, bu yolu a gn xaracan deynlr oxdur. Onu "ruhlandranlar" oxdur. Hddindn artq ox. ou davam edir. Bu vaxt is Bakda biar vtnda gnn gnorta a stn benzin tkrk zn borcunu dy bilmdiyi n el bankn nnd .yandrr, hanssa sgri komandiri dyb ldrr. Sonra da deyir ki, o intihar edib

Bu vaxt bir ata, maddi problemlrin gr zn Korolu metrosunun yanndak krpdn atb intihar edir. Vziyyt, dorudan, pisdir. Pisdn d pis. Bu srsmliyin bitmsi ns, bu hkumt sanki .Azrbaycann n son vtndan bel qurban vermk istyr

2017-ci ildir v lham liyevin xalqa verdiyi btn vdrl boa xb. Azrbaycan smasna lkdki zbanalq .v qanunsuzluqlardan ziyyt kn vtndalarn ah aalq edir

Bir lknin ar vziyytin son qoymaq, onun yaralarn saaltmaq n lk rhbrliyind oturanlarn ciddi .ciddi dnmsi grkdir

?Bs bizimkilrin, mumiyyl, dnmk qabiliyyti var

